

“CƏLİLABAD-19” ARPA SORTUNUN YERÜSTÜ BİOKÜTLƏ MƏHSULU İLƏ AZOTUN MƏNİMSƏNİLMƏSİNİN GÜBRƏLƏRİN NORMA VƏ NİSBƏTİNDƏN VƏ SƏPİN NORMASINDAN ASILILIĞI

R.X.İSLAMZADƏ

Əkinçilik Elmi-Tədqiqat İstututu, AZ1098, Pirşağı qəs., Sovxoz 2, Bakı, Azərbaycan;
e-mail: rehile.islamzade@gmail.com

DEPENDENCE OF NITROGEN ASSIMILATION OF ABOVE-GROUND BIOMASS OF JALILABAD-19 BARLEY VARIETY ON SOWING AND FERTILIZER NORMS

R.KH.ISLAMZADEH

Research Institute of Crop Husbandry

The article shows the main agrochemical indicators of light chestnut soils of Gobustan Regional Experimental Station (RES) at a depth of 0-25; 25-50 and 50-75 cm. The main agrochemical indicators are the acidity and alkalinity of the soil, carbonate (CaCO_3), fertility, the amount of total humus and total nitrogen, the amount of easily absorbed forms of main nutrients. The values of pH in the plowing layer (0-25 sm) was found to range between 8.1-8.4 (25-50 cm), and 8.7-8.8 (50-70 cm). So the plowing layer had weak and lower layers had strong alkaline properties. The soil contains carbonates. The experimental fields of Gobustan RES (Maraza area) are of medium quality soils. There total humus ranged from 2.23% to 2.29% in the plowing layer and decreased in the lower layers. Total nitrogen at the depth of 0-25 cm was 0.165%-0.179%, which decreased in the lower layers. The total phosphorus content at 0-25 cm depth ranged from 0.18% to 0.125%, depending on the years of the study, and gradually decreased in the lower layers. The analysis shows that the average amount (in 4 years) of easily hydrolyzed nitrogen at a depth of 0-25 cm varied between 45-74 mg per 1 kg soil, 25-31 mg at a depth of 25-50 cm and 13-17 mg at a depth of 50-70 cm. The amount of active phosphorus was 30.4-33 mg/kg at a depth of 0-25 cm in 4 years, and the amount of variable potassium was 269-292 mg/kg, which gradually decreased in the lower layers. The article describes in detail the reasons for the change in the absorption of nitrogen by the above ground biomass of Jalilabad-19 barley variety, depending on the norms of sowing and fertilization and the growth stages of plant.

Açar sözlər: torpaq, bitki, gübrə, arpa, azot

Ключевые слова: почва, растение, удобрение, ячмень, азот

Keywords: soil, plant, fertilizer, barley, nitrogen

GİRİŞ

Heyvandarlığın yemlə təmin olunmasında xüsusi əhəmiyyəti olan arpa bitkisi əkin sahəsinə görə buğdadan sonra ikincidir. Arpa bitkisinin məhsuldarlığının yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir.

Bir çox müəlliflərin məlumatlarına görə dənli bitkilərin məhsuldarlığı və azotun mənim-sənilməsi torpaq-iqlim şəraitindən, mineral gübrələrin norma və nisbətlərindən asılıdır [1; 3; 6; 8].

P.B.Zamanovun [5] məlumatına görə arpa bitkisinin yerüstü biokütlə məhsulu ilə azotun aparılması torpaq-iqlim şəraitindən, gübrələrin norma və nisbətindən asılıdır. Müəllifin məlumatına

“Cəlilabad-19” arpa sortunun yerüstü biokütlə məhsulu ilə azotun mənim-sənilməsinin gübrələrin norma və nisbətindən ...

görə yerüstü biokütlə məhsulu ilə aparılan azotun 70-75%-i dənin, 25-30%-i isə küləşin payına düşür.

A.X.Kulikova və başqalarının [2013] məlumatlarına görə (NPK_{40}) gübrə normalarında arpanın tam yetişmə fazasında yerüstü biokütlə ilə aparılan azotun miqdarı nəzarətə nisbətən 20,70 kq/ha və ya 32,29% yüksək olmuşdur.

V.V.Okorkov və başqalarının [2018] məlumatlarına görə arpanın yerüstü biokütləsi ilə azotun aparılması gübrələrin formalarından, norma və nisbətlərindən asılıdır. Müəlliflərə görə hektara 40 və 60 ton peyin verdikdə yerüstü biokütlə ilə müvafiq olaraq 96,9 və 99,2 kq/ha, 40 ton peyin fonunda (NPK_{40}) mineral gübrə verdikdə 153 kq/ha, (NPK_{40}) mineral gübrə verdikdə 122 kq/ha, mineral gübrə normalarını iki dəfə artırırdıda (NPK_{80}) isə 149 kq/ha azot aparılmışdır.

Arpa bitkisinin yerüstü biokütlə məhsulu ilə əsas qida maddələrinin, o cümlədən azotun aparılması azot, fosfor və kaliumun norma-nisbətlərindən, torpaq-iqlim şəraitindən, torpağın nəmliklə təmin olunmasından asılıdır [10; 11]. Müəlliflərin məlumatlarına görə normal nəmlikdə N_{60} gübrə normasında yerüstü biokütlə ilə aparılan azotun miqdarı 108 kq/ha, P_{40} -da 62 kq/ha, K_{40} -da 74 kq/ha və $\text{N}_{60}\text{P}_{40}$ variantında isə 126 kq/ha olmuşdur. Yerüstü biokütlə ilə azotun aparılması tam gübrə normasında ($\text{N}_{60}\text{P}_{40}\text{K}_{40}$) daha yüksək olmuşdur (140 kq/ha). Qarşıq səpinlərlə müqayisədə təmiz arpa səpinlərində azotun səmərəliliyi iki dəfə yüksək olmuşdur.

MATERIAL VƏ METODLAR

Tədqiqat obyekti olaraq Əkinçilik ET İstututunun Qobustan BTS-i ərazisində (Mərəzə sahəsi) “Cəlilabad-19” arpa sortu ilə 3 səpin və 4 gübrə normasında təcrübələr qoyulmuşdur. Səpin bölgə üçün tövsiyyə olunan müddətdə aparılmışdır.

Torpaq analizləri: pH-suda məhlulu – pH metrlə; Kalsium karbonat (CaCO_3) – Şeybler metodu ilə kalsimetrdə; Ümumi humus – İ.V.Tyurin metodu ilə; Ümumi azot (N) – Keldal metodu ilə; Asan hidroliz olunan azot – İ.V.Tyurin, Kononova metodu ilə; Mütəhərrik fosfor (P_2O_5) – 1%-li ammonium karbonatda həll olan – Maçıqin metodu ilə; Mübadılə olunan kalium (K_2O) - 1%-li ammonium karbonatda ($(\text{NH}_4)_2\text{CO}_3$) – alovlu fotometrdə; Yerüstü biokütlədə və dəndə azotun miqdarı Keldal metodu ilə təyin olunmuşdur [2], korrelyasiya əlaqəsi SPSS-25 programı vasitəsilə müəyyən edilmişdir.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

2016-2019-cu illərdə Dağlıq-Şirvanın nəmliklə qismən təmin olunmuş açıq dağ boz-qəhvəyi torpaqlarının analiz nəticələrindən məlum olmuşdur ki, təcrübə apardığımız açıq dağ boz-qəhvəyi (açıq-şabalıdı) torpaqların şum qatı (0-25 sm) zaif qələvi, aşağı qatlari isə yüksək qələvi xassəyə malikdir. Sahə karbonatlıdır, 0-25 sm dərinliyi orta karbonatlıdır. Belə ki, kalsium-karbonatın miqdarı 15%-dən azdır, 25-50 sm və 50-75 sm dərinlikdə kalsium-karbonatın miqdarı 15.50-17,30%-dir, yəni yüksək karbonatlıdır. Təcrübə sahəsinin torpaqları orta keyfiyyətlidir, tədqiqat illərindən asılı olaraq ümumi humusun miqdarı 2,22-2,29%, ümumi azotun miqdarı 0,156-0,175% olmuşdur.

Tədqiqat illərindən asılı olaraq şum qatında (0-25 sm) asan hidroliz olunan azotun miqdarı 1 kq torpaqda 52-74 mq, mütəhərrik fosfor (P_2O_5) 30,5-33,3 mq, mübadılə olunan kalium (K_2O) 274-297 mq, aşağı qatlarda isə azılmışdır.

“Cəlilabad-19” arpa sortu ilə aparılan tarla təcrübələri və laboratoriya analizlərindən məlum olmuşdur ki, gübrəsiz variantda 120 kq/ha səpin normasında yaz kollanmasında 3 ildən orta hesabla

yerüstü biokütlə ilə aparılan azot tam yetişmə fazasındaki 18,46%-dir. Yaz kollanmasından boruya çıxma fazasına qədər olan yerüstü biokütlə məhsulu ilə aparılan azotda fərq 0,85 kq/ha olmuşdur. Burada tam yetişmədən aparılan azota nisbətən fərq 0,47%-dir. Boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişmə fazasına qədər olan yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında fərq 31,28-116,06 kq/ha, tam yetişməyə nisbətən fərq isə 17,21-63,86% müşahidə edilmişdir (cədvəl 1).

Cədvəl 1

Arpanın yaz kollanmasından boruya çıxmaya, boruya çıxmadan süd yetişməyə, süd yetişmədən tam yetişmə fazasına qədər yerüstü quru biokütlə məhsulunda azotun aparılmasıın səpin və gübə normalarından asılılığı, 3 ildən orta

Səpin norması	Gübə norması	Tam yetişməyə nisbətən fərq, %						
		Yaz kollanması	Boruya çıxmada ümumi yerüstü quru biokütlə ilə aparılan azot, kq/ha	Yaz kollanmasından boruya çıxmaya qədər yerüstü quru biokütlə ilə aparılan azot, kq/ha	Süd yetişmədən tam yetişməyə qədər yerüstü quru biokütlə ilə aparılan azot, kq/ha	Boruya çıxmada süd yetişməyə qədər yerüstü quru biokütlə ilə aparılan azot, kq/ha	Tam yetişmədən tam yetişməyə qədər yerüstü quru biokütlə ilə aparılan azot, kq/ha	
120	Nəzarət	33,55 18,46	34,40 0,47	0,85 5,79	65,68 89,01	31,28 39,51 17,21 15,50	181,74 254,83	116,06 165,82 63,86 65,07
	N ₃₀ P ₃₀ K ₃₀	43,71 17,15	49,50 2,27	5,79 2,27	89,01	39,51 15,50	254,83	165,82 65,07
	N ₄₅ P ₄₅ K ₄₅	47,69 16,34	64,73 5,81	17,04 5,81	106,73	42,0 14,39	291,91	185,18 63,44
	N ₆₀ P ₄₅ K ₄₅	50,22 16,15	67,30 5,49	17,08 5,49	113,61	46,31 14,90	310,88	197,27 63,46
	Nəzarət	36,12 17,24	39,09 1,42	2,97 1,42	71,34	32,25 15,39	209,50	138,16 65,95
	N ₃₀ P ₃₀ K ₃₀	46,86 17,46	54,18 2,73	7,32 2,73	93,81	39,63 14,76	268,42	174,61 65,05
	N ₄₅ P ₄₅ K ₄₅	51,01 15,55	71,25 6,17	20,24 15,50	122,12	50,87 15,50	328,13	205,88 62,74
	N ₆₀ P ₄₅ K ₄₅	53,88 15,47	77,23 6,68	23,38 6,68	129,03	51,80 14,87	348,41	219,38 62,97
	Nəzarət	36,06 17,88	38,62 1,27	2,56 1,27	67,60	28,98 14,37	201,67	134,07 66,48
	N ₃₀ P ₃₀ K ₃₀	46,91 17,71	55,30 3,17	8,39 3,17	92,99	37,69 14,23	264,92	171,93 64,90
140	N ₄₅ P ₄₅ K ₄₅	52,54 16,62	72,24 6,23	19,70 14,57	118,32	46,08 14,57	316,21	197,89 62,58
	N ₆₀ P ₄₅ K ₄₅	55,02 16,45	78,32 6,96	23,30 6,96	126,14	47,84 14,30	334,57	208,43 62,30
	Nəzarət	34,4	49,5	64,73	67,3	29,91	310,88	
	N ₃₀ P ₃₀ K ₃₀	46,91	55,30	8,39	92,99	37,69	264,42	328,13 348,41
160	N ₄₅ P ₄₅ K ₄₅	52,54 16,62	72,24 6,23	19,70 14,57	118,32	46,08 14,57	316,21	197,89 62,58
	N ₆₀ P ₄₅ K ₄₅	55,02 16,45	78,32 6,96	23,30 6,96	126,14	47,84 14,30	334,57	208,43 62,30

140 kq/ha səpin norması və gübəsiz variantda yaz kollanmasından boruya çıxmaya fazasına qədər yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında fərq 3 ildən orta hesabla 2,97 kq/ha olmuşdur ki, bu da tam yetişmə fazasındakı nisbətən 1,42% fərq deməkdir. Boruya çıxmadan süd yetişməyə və

"Cəlilabad-19" arpa sortunun yerüstü biokütlə məhsulu ilə azotun manimsanılmasının gübələrin norma və nisbətindən ...

süd yetişmədən tam yetişmə fazasına qədər yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardındaki fərqi 32,25-138,16 kq/ha, tam yetişməyə nisbətən fərq isə 15,39-65,95% olduğu müşahidə edilmişdir. Gübəsiz variantda səpin normasını 140 kq/ha-dan 160 kq/ha qədər artırıqla yaz kollanmasından boruya çıxma fazasına qədər yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında fərq 2,56 kq/ha, boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişmə fazasına qədərki fərq isə 28,98-134,07 kq/ha olmuşdur. Bu da tam yetişmə fazasına nisbətən müvafiq olaraq 1,27%, 14,37% və 66,48% fərq deməkdir.

(NPK)₃₀ gübə və 120 kq/ha səpin normasında yaz kollanmasından boruya çıxmaya fazasına, boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişməyə qədər olan yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardakı fərq 3 ildə orta hesabla 5,79 kq/ha, 39,51 kq/ha və 165,82 kq/ha, tam yetişməyə nisbətən fərq isə 2,27%, 15,50% və 65,07% olmuşdur. Eyni gübə və 140 kq/ha səpin normasında yaz kollanmasından boruya çıxma fazasına qədərki fərq 7,32 kq/ha olduğu müşahidə edilmişdir. Bu isə tam yetişməyə nisbətən 2,73% fərq deməkdir.

Boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişmə fazasına qədər olan dövrədə yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında fərq 3 ildə orta hesabla 39,63 kq/ha və 174,61 kq/ha-dir. Tam yetişməyə nisbətən fərq isə müvafiq olaraq 14,76% və 65,05% təşkil etmişdir.

160 kq/ha səpin və (NPK)₃₀ gübə normasında yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında yaz kollanmasından boruya çıxmaya fazasına qədərki dövrədə fərq 8,39 kq/ha, tam yetişməyə nisbətən isə 3,17% olduğu müşahidə edilmişdir. 160 kq səpin və (NPK)₃₀ variantında boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişmə fazasına qədərki dövrədə fərq 3 ildə orta hesabla 37,69-171,93 kq/ha olmuşdur. Bu da tam yetişməyə nisbətən müvafiq olaraq 14,23-64,90% fərq deməkdir.

BORUYAÇIXMA

■ nəzarət ■ (NPK)30

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

TAM YETİŞMƏ

■ nəzarət ■ (NPK)30 ■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

■ (NPK)45 ■ N60(PK)45

Şəkil 1. Səpin və gübə normalarının "Cəlilabad-19" arpa sortunun inkişaf fazalarından asılı olaraq yerüstü biokütlə ilə azotun aparılmışmasına təsiri

120 kq/ha səpin və (NPK)₄₅ gübə normasında yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdardında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə fərq 3 ildə orta hesabla 17,04 kq/ha, tam yetişməyə nisbətən isə 5,81%, boruya çıxmadan süd yetişməyə və süd yetişmədən tam yetişmə fazasına qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur. Eyni gübə normasında 140 və 160 kq/ha səpin normalarında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur. Eyni gübə normasında 140 və 160 kq/ha səpin normalarında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur. Eyni gübə normasında 140 və 160 kq/ha səpin normalarında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur. Eyni gübə normasında 140 və 160 kq/ha səpin normalarında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur.

$N_{60}P_{45}K_{45}$ gübə və 120 kq/ha səpin normasında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur. $N_{60}P_{45}K_{45}$ gübə və 120 kq/ha səpin normasında yaz kollanmasından boruya çıxmaya qədərki dövrə 42,0-185,18 kq/ha, tam yetişməyə nisbətən 14,39-63,44% olmuşdur.

Gübə normasını sabit saxlayıb səpin normasını 140 kq/ha və 160 kq/ha qədər artırıqda bu göstəricilər 23,38 kq/ha, 51,80 kq/ha, 219,38 kq/ha və 23,30 kq/ha, 47,84 kq/ha, 208,43 kq/ha, tam yetişməyə nisbətən isə 6,68%, 14,87%, 62,97% və 6,96%, 14,30%, 62,30% təşkil etmişdir..

Pearson korrelasiya əmsalına görə, yalnız tam yetişmə fazasında səpin norması ilə azotun mənimşənilməsi arasında 0,05 ehtimal səviyyəsində əlaqə olduğu görünür. Gübə norması azotun mənimşənilməsi ilə bütün fazalarda 0,01 ehtimal səviyyəsində müsbət korrelasiya əlaqəsinin olduğu görünür. İllər üzrə, yaz kollanması və süd yetişmə fazalarında azotun miqdarı arasında 0,05 ehtimal səviyyəsində korrelasiya əlaqəsinin olduğu müşahidə edilmişdir.

Cədvəl 2

Gübə normalarının "Cəlilabad-19" payızlıq arpa sortunun yerüstü biokütlə məhsulu ilə azotun aparılmasına təsiri

	Amillər	Df	SS	MS	F
Yerüstü biokütlə məhsulu ilə aparılan azot	Gübələrin Norması	3	1804.35	601.45	26.097**
	Xəta	32	737.48	23.05	
	Ümumi	35	2541.84		

Dispersiya təhlilinə əsasən dəmyə torpaqlarında mineral gübələrin norma və nisbətlərinin yerüstü quru biokütlə məhsulu ilə aparılan azotun miqdarına 0,01 ehtimal səviyyəsində əhəmiyyətli dərəcədə təsirinin olduğu aydın olur.

Tədqiqat nəticələrindən məlum olmuşdur ki, gübələrin norma-nisbətindən və səpin normalarından asılı olaraq "Cəlilabad-19" arpa sortunun tam yetişmə fazasında yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdarı 3 ildə orta hesabla 181,74-348,13 kq/ha həddində dəyişmişdir.

Ən yüksək nəticə 140 kq/ha səpin və $N_{60}P_{45}K_{45}$ gübə normasında 348,13 kq/ha, ən aşağı göstərici isə gübəsiz variantda 120 kq/ha səpin normalasında alınmışdır.

ƏDƏBİYYAT

- Haciməmmədov İ.M., Novruzov L.E. Torpağın əsas qida maddələrinin asan mənimşənilən formaları ilə təmin olunmasından hesablanması dair tövsiyələr. Bakı-2020, 33 səh.
- Haciməmmədov İ.M., Tolai C.M., Kosayev E.M. Torpaq, bitki və gübələrin aqrokimyəvi analiz üsulları. "Müəllim" nəşriyyat, Bakı-2016. 131 s.
- Nuriyeva M.M., Haciməmmədov İ.M. və baş. Scolitin və mineral gübələrin nəqliyələ təmin olunmamış açıq-şabalıdı torpaqlarda "Qobustan" yumşaq bugda sortunun inkişaf fazalarından asılı olaraq azotun mənimşənilməsinə təsiri. Azərbaycan Aqrar Elmi, №5, 2018, səh. 37-41.
- Zamanov P.B. Qida clementlərinin və gübələrin torpaq xassələrinə və bitkinin məhsuldarlığına təsirinin aqrokimyəvi əsasları. Bakı, 2013, 266 s.
- Vochonin L.P., Kiryušina A.P., Ksenofonov A.L., Timoфеевова A.B., Golubkina N.A. Vliyanie selena na fonе udobrenij soderžaniye azota v rasteniyakh i aminokislotnyj sostav nadzemnykh organakh yachmena. Pochvovedenie i Agrohimija №9, 2018, s. 20-28.
- Gadjimamedov İ.M., Veliyeva C.R. Vliyanie doszy i sootnosheniya organicheskikh i mineralnykh udobrenij na kachestvo ozimoy pshenicy. Pochvovedenie i Agrohimija. Almaty, №1, 2014, s. 70-75.
- Gadjimamedov İ.M., Makhmudov R. I dr. Vliyanie sul'fata cinika na urozhaj ozimoy pshenicy v bogarnix usloviyx Azerbaydjana // Vesti reg. Seti po vnedreniju sортov pshenicy i semenovodstvu. Almaty, 2003, №2(5). C. 15-17.
- Movsумов З.Р. Научные основы эффективности элементов питания растений и их баланс в системе чередования культур. Баку «Элэм», 2006, 245 с.
- Kulikova A.X. и др. Влияние минеральных удобрений и биологических препаратов «бака эм-1» «ризоагрария» на свойства почвы и урожайность ячменя. Агрохимия, №5, 2013, с. 31-39.
- Никитишен В.И., Курганов Е.В. Плодородие и удобрение серых лесных почв Центральной России. М. Наука, 2007, 367с.
- Никитишен В.И. Питание растений и удобрении агрозексистем в условиях целяя Центральной России. М. Наука, 2012, 486 с.
- Окорков В.В. и др. Эффективность минеральных удобрений при возделывании ячменя при последствии различных систем удобрения на серых лесных почвах ополя. Агрохимия. 2018. №7, с. 28-39.

"CƏLİLABAD-19" ARPA SORTUNUN YERÜSTÜ BİOKÜTLƏ MƏHSULU İLƏ AZOTUN MƏNİMSƏNİLMƏSİNİN GÜBƏLƏRİN NORMA-NİSBƏTİNDƏN VƏ SƏPIN NORMALARINDAN ASILILIĞI

R.X.Islamzadə

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Tarla təcrübələrindən və laboratoriya analizlərindən məlum olmuşdur ki, "Cəlilabad-19" arpa sortunun yerüstü biokütlə məhsulu ilə azotun mənimşənilməsi gübələrin norma-nisbatindən, səpin normalasından və bitkinin inkişaf fazasından asılıdır. Bitkinin tam yetişmə fazasında səpin və gübə normalarından asılı olaraq yerüstü biokütlə ilə aparılan azotun miqdarı 76,54-147,51 kq/ha arasında dəyişmişdir. Ən yüksək mənimşəmə 140 kq/ha səpin və $N_{60}P_{45}K_{45}$ gübə normasında olmuşdur (147,51 kq/ha).

ЗАВИСИМОСТЬ УСВОЕНИЯ АЗОТА НАДЗЕМНОЙ БИОМАССОЙ ЯЧМЕНЯ СОРТА «ДЖАЛИЛАБАД-19» ОТ СООТНОШЕНИЯ НОРМЫ УДОБРЕНИЙ И НОРМЫ ВЫСЕВА

Р.Х.Исламзаде

Научно-исследовательский институт земледелия

Полевые опыты и лабораторные анализы показали, что усвоение азота надземной биомассой ячменя сорта «Джалилабад-19» зависит от соотношения нормы удобрений, нормы высева и фазы

развития растений. Количество азота, которое усваивается надземной биомассой, колеблется от 76,54 до 147,51 кг/га, в зависимости от нормы высева и удобрений в фазе полного созревания растений. Наибольшее усвоение выявлено при норме высева 140 кг/га и норме удобрения $N_{60}P_{45}K_{45}$ (147,51 кг/га).

Çapa təqdim etmişdir: Rzayev Məzahir, a.e.ü.f.d, dosent

Redaksiyaya daxil olma tarixi: 13.10.2022.

Təkrar işlənməyə göndərilmə tarixi: 17.11.2022.

Çapa qəbul edilmə tarixi: 15.12.2022.